

050402 – “Biznesin idarə edilməsi”

İxtisasın təsviri

Biznes fəaliyyəti – ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin (satılacaq məhsulun) alıcıya çatdırılması üzrə həyata keçirilən fəaliyyətdir. Bu o deməkdir ki, biznes fəaliyyəti yalnız məhsulun alqı-satqısı ilə məhdudlaşmır, həm də istehsal və ya xidməti həyata keçirən fəaliyyət növüdür.

050402 – “Biznesin idarə edilməsi” ixtisasına yiyələnənlər gəlir əldə etmək məqsədilə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsi üzrə nəzəri və praktik bilikləri öyrənirlər.

Bu ixtisasda təhsil alan tələbələrə statistika, ekonometrika, menecment, biznesin əsasları, marketinq, maliyyə uçotu, biznes strategiyası, beynəlxalq biznes tədris olunur.

Yiyələnəcək bacarıqlar

050402 – “Biznesin idarə edilməsi” ixtisasına yiyələnməklə tələbələr aşağıdakı bacarıqlara yiyələnəcəklər:

- Biznesin əsasları, idarəetmə, istehsalın təşkili, təşkilatı davranış, insan resurslarının idarə edilməsi, mühasibatlıq və maliyyə işlərinin təşkili, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində işin təşkili ilə bağlı baza biliklərə yiyələnmək;

- Biznesin təşkili və funksional fəaliyyəti ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı əlaqələr qura bilmək, zəruri sənədlərin hazırlanması və təqdim olunması qaydalarından məlumatlı olmaq;

- Daxili və xarici hesabatlılıq üçün şirkətin maliyyə hesabatlarının hazırlanmasına, şərhinə və məhdudiyətlərinə dair biliklərə sahib olmaq və maliyyə hesabatlarının hazırlandığı normativ bazanı bilmək;

- Biznes proseslərinin və layihələrin idarə edilməsi üzrə əsas anlayışlar haqqında məlumatlı olmalı və biznes proseslərin idarə edilməsi üzrə menecerin şəxsi, işgüzar keyfiyyətlərini bilməlidir;

- Beynəlxalq biznes, xarici bazarlarda fəaliyyət göstərməyin yolları və strategiyaları ilə bağlı biliklərə sahib olmaq;

- Peşəkar və etik davranışın əsas prinsiplərinə uyğun hərəkət etmək üçün müvafiq biznes etikasını, korporativ sosial məsuliyyət anlayışını, sahə üzrə qaydaları və tənzimləmə mexanizmini bilmək və onların həyata keçirilməsini təmin etmək;

- Biznes planının hazırlanması, biznesin qurulması və idarə edilməsi sahəsində işlərin təşkilini bacarmaq;

- Proseslərin dizaynı, təchizat zəncirinin, keyfiyyətin, əməliyyat risklərinin idarə edilməsini bacarmaq;

- Beynəlxalq şirkətlər, onların idarə edilməsi, inkişafı və beynəlxalq rəqabət aparması metodları haqqında, eləcə də beynəlxalq istehsalın təşkili və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya metodları haqqında biliklərə sahib olmaq və s.

Mümkün iş yerləri

050402 – “Biznesin idarə edilməsi” ixtisasının məzunları biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün növ kommertiya tipli firma və müəssisələrdə çalışa, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə fəaliyyət göstərən şirkətlərdə işləyə, hətta öz biznesini qura bilərlər.

Təhsilin davam etdirilməsi

“050402 – Biznesin idarə edilməsi” ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan bütün Magistr proqramlarında davam etdirə bilərlər.